

İTALYAN MƏDƏNİYYƏTİNİN TƏŞVİQİ İLƏ ƏLAQƏDAR İTALİYANIN
AZƏRBAYCANDAKI SƏFİRLİYİ TƏRƏFİNDƏN TƏŞKİL OLUNACAQ 2018-Cİ İL
TƏQVİMİNDƏ NƏZƏRDƏ TUTULAN İTALYAN MƏDƏNİYYƏT TƏDBİRLƏRİNİN
SPONSORLAŞDIRILMASI İLƏ BAĞLI
ELAN

İtaliyanın Azərbaycandakı Səfirliyi,

- Diplomatik nümayəndəliklərə və konsulluqlara İtaliya və ya xarici dövlət və özəl şirkətlər, assosiyasiyalar, fondlar, vətəndaşlar və ümumilikdə ictimai rəyə zidd olmayan fəaliyyətlərlə məşğul olmayan bütün qurumlarla sponsorluq müqaviləsi bağlamağa icazə verən 01.02.2010-cu il tarixli İtaliya Respublikası Prezidentinin Dekretinin 29-cu maddəsini nəzərə alaraq;
- Şirkətin sosial səbəbdən fəaliyyətinin tanındılması və İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş rəsmi və tanıtım xarakterli tədbirlərini maliyyələşdirmək üçün bir sıra italyan və xarici şirkətlərin sözügedən Səfirliklə birgə İtaliya mədəniyyətinin Azərbaycanda təşviqi ilə bağlı təşəbbüslərin həyata keçirilməsində maraqlı olmasını nəzərə alaraq;

MƏLUMAT VERİRİ Kİ,

əməkdaşlıq etməkdə maraqlı olan tərəflər 2018-ci ildə Azərbaycanda keçiriləcək italyan mədəniyyəti tədbirləri zamanı tərəflərə reklam üçün yer ayırmaqla sponsorluq müqaviləsi imzalamaq imkanı təklif edir.

1. Sponsorluq müqaviləsi üçün tələb olunan ümumi göstəricilər
Səfirlik tərəfindən təşkil olunan tədbirlər zamanı şirkətin reklamını etməkdə maraqlı olan istehlakçı şirkətlər, təşkilatlar, assosiyasiyalar, cəmiyyətlər və qrup şəklində müvəqqəti fəaliyyət göstərən tərəflərin tək və ya qrup halında sponsorluq təklifi edə bilər.

2. Mövzu

İtalyan mədəniyyətinin təşviqi ilə bağlı tədbirlər 2018-ci ildə Azərbaycanda, xüsusən Bakı şəhərində aşağıdakı proqram üzrə nəzərdə tutulmuşdur:

- İtaliya respublikasının Milli bayramı (İyun 2018)
- Məşhur bəstəkar Giacchino Rossininin ölümünün 150 illik yubileyi; opera/musiqili və kulinariya tədbirləri
- Florensiya şəhərinin Galleria degli Uffizi muzeyi ilə əməkdaşlıq çərçivəsində Səfəvilər sülaləsinin birinci şahı, Şah İsmayılın rəsminin nümayişi
- Neorealizm və 20-ci əsrin 60 və 70-ci illərinə aid İtaliyanın müəllif filmlərinin nümayişi
- Müasir İtalyan filmlərinin nümayişi
- Azərbaycanın Avtomobil Federasiyası ilə əməkdaşlıq çərçivəsində “İtalyan filmlərində avtomobillər” adlı film festivalı
- İtalyan şairi Dante Alighierinin İlahi Kommediyası haqqında “Nel mezzo del cammin di nostra vita” adlı ədəbi tədbir
- Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı
- Dünya İtaliya dizayn günü (təxminən mart-aprel aylarında)
- Dünya İtalyan dili həftəsi (oktyabr 2018)
- Dünya İtalyan mətbəxi həftəsi (noyabr 2018)

- İtaliya modası: Made in İtaly Fashion Project 60 illiyi
- Umbria Jazz festivalının caz qrupunun Bakı caz Festivalında iştirakı (oktyabr-noyabr 2018)
- Gəncə şəhərində Şekspirin Romeyo və Culietta və məşhur yazıçı Nizaminin Leyli və Məcnun əsərlərinə həsr olunmuş ədəbi tədbir
- “Ovidio 2001” adlı musiqili-ədəbi tədbir, musiqi ilə müşayiət olunacaq qədim Roma impersiyasının şairi Ovidio-nun əsərlərinin oxunuşu

Yuxarıda qeyd edilən tədbirlər təqvimə yekun deyil və digər mühim tədbirlərin əlavə olunması gözlənilir.

Səfirlik bildirir ki, yuxarıda qeyd olunan tədbirlərin təşkilatı sponsorların dəstəyindən asılı olaraq hazırlanıb 2018-ci ilin büdcəsinə uyğun şəkildə həyata keçiriləcəkdir.

Tədbirlərə Azərbaycanda yaşayan italyan vətəndaşlarından əlavə Azərbaycanın aidiyyətli siyasət nümayəndələri və vətəndaşlar, diplomatik nümayəndəliklər və tərəfdaşlar (şirkətlər, mədəniyyət qurumları, universitetlər və mətbuat) dəvət olunacaqdır.

Tədbirlər zamanı Səfirliklə müqavilə imzalamış sponsorlara həsr olunmuş afişalar hazırlanacaqdır; Səfirliyin rəsmi veb sahifəsi, sosial şəbəkələri və radio vasitəsilə tədbirlər işıqlandırılacaqdır. Ən əhəmiyyətli tədbirlərin təşkilatı zamanı isə qonaqlara veriləcək hədiyyələr sırasında sponsorluq müqaviləsini imzalayan tərəflərin reklam məqsədi ilə gadget və broşurları əlavə edilə bilər.

3. Sponsorluq müqaviləsinin növləri:

Sponsorluq müqaviləsi təklifinin dəyərləndirilməsi üçün minimum məbləğ aşağıda qeyd edilən kimi olmalıdır:

- Diamond sponsor müqaviləsi üçün minimum məbləğ 15.000,00 (on beş min) AZN. Bura daxildir:
 - Tədbir zamanı sponsorluq edən tərəfə aid stand;
 - Tədbir zamanı qonaqlara veriləcək hədiyyə çantalarında sponsorluq edən tərəfi təmsil edən gadget və broşurların yerləşdirilməsi;
 - Səfirlik tərəfindən sponsorluq edən tərəfin tədbirin mətbuat vasitəsilə işıqlandırılmasına cəlb olunması;
 - Tədbirin promo materiallarında sponsorluq edən tərəfin loqolarının yerləşdirilməsi;
- Golden sponsor müqaviləsi üçün minimum məbləğ 10.000,00 (on min) AZN. Bura daxildir:
 - Tədbir zamanı qonaqlara veriləcək hədiyyə çantalarında sponsorluq edən tərəfi təmsil edən gadget və broşurların yerləşdirilməsi;
 - Səfirlik tərəfindən sponsorluq edən tərəfin tədbirin mətbuat vasitəsilə işıqlandırılmasına cəlb olunması;
 - Tədbirin promo materiallarında sponsorluq edən tərəfin loqolarının yerləşdirilməsi;
- Silver sponsor müqaviləsi üçün minimum məbləğ 7.000,00 (yeddi min) AZN. Bura daxildir:
 - Səfirlik tərəfindən sponsorluq edən tərəfin tədbirin mətbuat vasitəsilə işıqlandırılmasına cəlb olunması;
 - Tədbirin promo materiallarında sponsorluq edən tərəfin loqolarının yerləşdirilməsi;

4. Sponsorluq təkliflərinin təqdim olunması

Sponsorluq müqaviləsi imzalamaqda maraqlı olan tərəflər hazırkı elanın əlavəsində yerləşdirilən blankı doldurub imzalamaqla və imzalayan məsul şəxsin qüvvədə olan pasport surətini əlavə etməklə, cari ilin dekabr ayının 15-nə qədər poçt vasitəsilə İtaliyanın Azərbaycandakı Səfirliyinə və ya elektron poçt vasitəsilə ambasciata.baku@esteri.it ünvanına və surətini segreteria.baku@esteri.it ünvanına PDF formatda, mövzuda “Sponsorluq təklifi 2018” qeyd etməklə göndərilməsi tələb olunur. Sponsorluq təklifində mütləq şəkildə təklif olunan məbləğ qeyd edilməlidir.

İtaliyanın 196/2003 sayılı qanunverici dekretinə istinadən təklif göndərən tərəflər onlara aid məlumatların, eləcə də şəxsi məlumatların, prosedur zamanı istifadə olunmasına icazə verir.

5. Qiymətləndirilməsi prosesində təklifin xaric olunma halları

İmzasız təqdim olunan və məlumatları dəqiq şəkildə qeyd olunmayan təkliflər qiymətləndirilmədən xaric olunacaqdır. Elektron poçt vasitəsilə daxil olmuş təkliflərdən başqa, poçtla daxil olmuş təkliflərin qəbul edilmə tarixi Səfirliyin təklifi aldığı günə uyğun olaraq protokollaşdırılacaqdır. Təkliflərin Səfirliyə yuxarıda qeyd olunan tarixə qədər çatdırılması tərəflərin öhdəliyindədir: çatdırılma zamanı baş verə biləcək hər hansı problemə görə qeydə alınan gecikməyə görə Səfirlik öhdəlik daşımır.

6. Sponsorluq təkliflərinin qiymətləndirilməsi

Sponsorluq təkliflərinin qiymətləndirilməsi prosesi Səfirlik tərəfindən sponsorluq layihəsində nəzərdə tutulmuş meyarlara və maddiyyat, səmərəlilik, qərəzsizlik, şəffaflıq və proporsionallıq prinsipləri əsasında həyata keçiriləcəkdir.

7. Sponsorluq təklifinin rədd edilməsi

Səfirlik aşağıdakı hallarda sponsorluq təklifini rədd edə bilər:

- a) Hüquqi baxımdan İtalyan qanunvericiliyə zidd olarsa
- b) Səfirliyin adına və ya tədbirlərə qarşı mümkün yalnız fikir və ya zərər olarsa
- c) Ümumi şəkildə münasiblik səbəblərinə görə qeyd olunan tarixədək çatdırılmazsa
- d) Siyasi və ya oxşar məqsədlərlə təbliğat xarakterli olarsa

8. Sponsorluq müqaviləsinin imzalanması

Sponsorluq müqaviləsi tərəflər və Səfirlik arasında imzalanacaqdır. Müqavilənin imzalanmasından sonra heç bir halda, Səfirliyin bu barədə yazılı razılığı olmadığı halda, üçüncü tərəfin müqaviləyə daxil edilməsi mümkün deyil.

Təqdim olunan təkliflərin məzmunun və aidiyyətli sənədlərin həqiqiliyi ilə bağlı problem yaranarsa, aidiyyətli tərəf qanunvericilikdə nəzərdə tutulmuş cəza sanksiyalarına məruz qalacaq və müqavilənin nəzərdə tutduğu imkanlardan yararlanmasına xitam veriləcəkdir.

Bakı şəhəri, 27 Noyabr 2017-ci il

İtaliyanın Azərbaycandakı Səfiri
Augusto Massari
İmza